

"BİR ÇAY AXIR ARAMIZDAN"

Söhrab Tahirin "Səttarxan" poemasında xalq və xalqına inanan qəhrəman problemi

Yasasın güzel Əncümən!
Hər dərədə dözər Əncümən!

Söhrab Tahir

Cənubi Azərbaycan şairlərindən olan Söhrab Tahir vətənindən olduğu qədər Simali Azərbaycanda da çox sevildi. Onun yaradıcılığında inqilabi keçmişimizden sohifələr, şairin arzuları, azad gelecek uğurunda mübarizə genə şəhər özəksini təpib. Cənubi Azərbaycan hayatı isə esas yer tutur. Vətəninə başına gətirilən dəhsəti hadisələri görən şair gənc yaşlarından inqilabi hərəkət qoşulur. Əsərlərinə xalqının mübarizə əzminən milli ifixar hissi keçirdiyi duyuşur. Nəcəfəne inqilabın şahidi etmiş Cənubi Azərbaycan xalqı, onun tarixi və indiki həyatı şair üçün çox maraqlı və anlamlıdır. Atası müstəbib Rza Xan tarafından höbs edilib. Uşaqlıq illərində atası ilə bərabər Kırmanşahda sərgün həyatı keçirib. Bir sözə, kiçik yaşlarından vətən, torpaq, döyüş, mübarizə, tarix, müstəbib kimi kəmələrin anlamını başa düşüb. Inqilab gərəb, nümayis görüb, zindanı və dar ağacını tənəyib.

Tarix onu göstərir ki, inqilab birdən baş vermir. Bu proses tədricon formalaşır, xalqın çəkdiyi ozaq-eziyyət onu "doyurur", təngə götürür, siyasi görüşləri formalaşır. Inqilabın gedən yol bir müddət əvvəl gərənür. Deməli, inqilabi demokratik hərəkət gedən yol hələ XX əsrin ovvollorundan görüñmeye başlamışdı. Ümumiyyətə, Cənubi Azərbaycanda, İranda və güclü inqilablardan XX əsrə bas verib. Ən güclü ədəbi nümunələr de elö inqilablar dövründə yaranıb. 1905-1911-ci illər Iran mösruto inqilabları, 1917-1920-ci illər inqilabi hərəkatın ikinci dövrü 1941-1946-ci illərdə baş vermiş İngilabi Demokratik Hərəkət gedən yolu dəqiqəldirmişdir. Inqilabi hərəkət gedən yənə Söhrab Tahiri çox maraqlandırıb. Onun əsərlərində Səttarxanın, Bağırxanın, S.M.Xiyabaninin, S.C.Pşavarının xatirəsi tez-tez canlılanır, onların şərəfi həyat yolu sər tozlarından mədə olunur. 1905-1911-ci illər inqilabları İran Konstitusiyasının yaranmasına səbəb olmuşdu. 1905-1907-ci illər Birinci rus inqilabının tösüsü ilə Cənubi Azərbaycanda Səttarxanın rəhbərliyi ilə maşruṭa (konstitusiya) inqilabi baş verdi. Sərdari-milli Səttarxanın qohrəmanlığı hər tarafa səs saldı, adətəli hərəkətləri, rəfəti onu xalqa sevdirdi. Şair və yazıçıları onun şəhərinə əsərlər yazdı. Söhrab Tahirin "Səttarxan" poeması da həmin hadisələrin təsiriyi yazılib. Səttarxanın düşmənə qarşı mübariziliyi, vətənini, xalqını sevməsi şairin ruhuna işleyib. Sərdari-millinin həyat və fəaliyyətinə, xalqla münasibətinə, mübariziliyinə, səngərdəki qohrəmanlığını həsr olunmuş "Səttarxan" poemasının oxunxalı alınması, kütlə tərəfindən sevilmesinin əsas səbəbələrindən biri onu yaxın şairin inqilabı olması, amansız həyat keçirməsi, vətəninə ikiyə parçalanması və əsərinin qohrəmanının keçdiyi yolu hərətəfli bilməsi idi. Söhrab Tahirin ihmali coşqun və qoşəbilə bir ilhamdır. Cabir Novruz yazar: "O, 13-14 yaşından olinə silah alıb haqq yolunda, sədət uğrunda ölüm-dürüm mübarizəsinə girmiş, İran Azərbaycanın qələgəcini namına döyüşmürdü. Bu yüksək, ümvi amal-azadlıq yolunda, o, anasından, atasından, doğuldugu kənddən, qohum-aqrabasından, əziz Təbrizindən, uşaqlıq dostlarından, ilk məhsətindən əbədi olaraq uzaq düşməyo macərbə olmuşdur. Bu yüksək amal-azadlıq eşi hamislik olaraq onun ürəyində qəziblər ilham məsəli yandırılmışdır. Bu mösəl artıq uzun illərdür ki, yanı aloyların." (1, səh.5)

Söhrab Tahirin votonu arasından yalnız bir çay axır. Bu cahanda iki həyat yaşıyan şairin nüsgili tələyidir. Şair yazar:

Mon sahildi, son sahildə,
Bir çay axır aramızdan.
Bir cür ağrı golib keçir
Bir cür olan yaramızdan (1, səh.60)

Poemada ilk olaraq diqqəti "yol düşüncələri" çəkir. Əsən külək göydəki buludları, Səttarxanın toplarının tətüşsüni dagırdır. Təbrizin yaşlı bağlarının üstündə buludlar ağ keponaya bənzəyir. Gecəgündə oyaq olan Təbrizin sobri tükənib. Bir az da Səttarxanın qələbəsindən most olub. Şəhər al bayraqla bəzənib, bəi onun şəhərətini daha da artırıb. 1910-cu ilde Təbrizdə insandan yer yox idi, cünti bütün İran ora axımdı. Şərqiñ gözü Təbrizdə idil. Bir il mərmiyi yaşığı altında olan qədim mərkəz dincinə alır.

Azərbaycan qapı açıb
Şərqiñ müdrik arzusuna.
Özü dönüb songor-songor
Azadlığın ordusuna (1, səh.104).



Bu məqamlarda Səttarxan Bağırxanla səngərdən çıxıb yan-yanaya dayanıblar. Beyinləri çox qarışdır. Qaləbdən sonra hökumət onu Tehranə dəvelət edib, sərkərdəni qıran, naticisi molun olmayıb bir sofrə gözləyir. Səttarxan qara, yorğun atın belinə qalıx, arxasından gələn üç yüz atlı və dostu Bağırxanla yola çıxır. El-əmənçiñən qabağına toplaşır, ona "yxası yol" demek üçün yüksəlir. Burda şair xalqın ona sevgisini çox inca strülxörə qəlembər almış. Camaatın içərisindən irili bir qoca çıxır. O, Səttarxana getməməsini tövsiyə edir. Tehrandakı düşmənlər etibar yoxdur. Getso, millet başsız qalacaq. Nəsilət edir ki, Tehrandan despotların hüzuruna səzəməyən qoşulur. Xoyn qalasını da alımaq qabiliyətine malikdir. Nəğmələr texminən bu məzmundadır. Nəğmədə Səttarxanın obasını altna alaraq faytona səstə oturmasın, qoşunu Təbrizə yığıb nizama salması şair tərəfindən tərənnüt olunmuşdur.

Yasasın gözəl əncümən!
Har zərba dözər əncümən!

Onun keçdiyi yollarla gül tökürlər, at yalları güləndən görünür. Bu mahaldə bir qadın da var. Hami onu tanır. Gözü yaşı, saçı bir-birinə dolşmış haldə gözir, cöl-biyaban demir, əğlunu axtarır. Şair onu mücahidlərlə qarşılıqlıdır. Ana ondan daq cüssəll, şəhər bigili, sıfəti qomli, gözü qüssəli əğlunu soruşur. Yurmutlu daq boyadı, olaqluna halal süd verib, onu halal cörekələ böyüdüb, indi isə itib:

Viran edəm, viran edəm (1, səh.106).

El ağsaqlanın üzündən nur, gözlərinən yaşı tökürlər. Səttarxanın üzündən öpür, Səttar əlində quran at məhməzliyət yolda düsür. Tehranda isə vezir, vəkil, sah nəslisi yüksəb məsrüte rahibərinin görmə isteyir. Qəhrəmanın düyüs dostları rəngləri qaralmış, bigləri sallanmış halda onun ardıcılı gedirlər. Onlar nev igidirlər. Ona gərə peşiməndlər ki, bir il dəşmənə poləng kimi vuruşan, onun daşını daş üzündən qoymayan sərdari-millinin hayatı tohükəsi var. Qançın düşmənəsən dialoga getmək gör-görə gələnən getməkdər. Fikirlər at sərən Səttar da, onlar kimi düşünür, ancaq ürəyində alovları da bir biçimdə onlu Azərbaycanı öz botnında böyük bilməyəcəklər. Azərbaycanın öz yetişdirdi ki, döyüslərdə səhəl əsli, indi öz təcərüni sinayıb. Söhrab Tahir xalqını başına gotten dəhsətlərin ağırlığını ana ilə Səttarxanın qarşılıqlılığı səhəsində dəha qabarıq şökildə vərə bilməyəcəklər.

Sərən Səttarın "ürokə səbhəti"ndə övladları ölüdmüsləm əsərlərinin getdiyi yolu mücahidlərin yolu kimi qıymətləndirir. Əğlunu axtaran ana Səttar üçün dölli deyil, bədənindən on ağıllı ağıbırçı, anasidir. Sərdar ürəyindən göz yaşları gözlorının qarşısında yumrusu anaların qisaisına alacağına söz verir. Söhrab Tahir xalqını başına gotten dəhsətlərin ağırlığını ana ilə Səttarxanın qarşılıqlılığı səhəsində dəha qabarıq şökildə vərə bilməyəcəklər.

Onu ceynəyonlar çox oldu, ancaq onu udə bilməyiflər. Döyüslərdə tunc sıporo çevrilər, tufanları qaynatı olan vətənimiz döyüslərin onu səngərələr.

Azərbaycan, son neçə yol
Aləvənlər odda yandın?!

Əqliqin düşmənlərin
"Dostluğuna" son inandın (1, səh.108).

Sərdar düşmən kİ, Azərbaycan sinosisin yarib dünyaya göstorso, öldürülən qurbanlar sayı insanları dəhşətə görür. Doğma dilində danışa bilməyən, haqqını almayıb, öz böxtinən yaşamanay, ancaq qidrəli keçmişə, güclü iradaya, polang kimi düşümkən qabiliyiyən malik olan bir xalqın haqqı böyükdür. Onun atəsinin düşmən alıb, dinc vaxtda silahı yerə qoymanın hər yaradı. Yumruq kimi bir olub tarixin günahını yumalıdır. Düşmən kİ, bəkə qələbə bitməyib? Təhlükə davam edir? Sonra da özünə bılkırdın üzəlsəqdəşləyəcək qığır: mon xalqımı, qoləbəmə inanmışam.

Bəlkə de Təbriz Tehrana yox, Tehran Təbriz gəlməliydi. Qohrəmanın indən belə tufan kimi oşəcəyinə, xaricilərin ayığını lərəndən keçəcəyinə inanır. Fikirlərin caynağında uzanan yolların ağırlığını hiss etmir. Özünə təsəlli verən sərdar yolboyu Tehrana olun münasibətəri saç-fürük edəndən sonra bu dovtin təlo olduğunu inanır.

Bu təsəlli ne deməkdir,
Bu noğmənin adı nödir?

Mən bilirom bu səfərlər

Bir tələdir, behəndir (1, səh.109).

Sərdari-milli artı ürəyindən səhəbədir, Təbrizi dindirir, ona azadlığının sevincini yaşamaq, əynina qəlebə paltarı geyməyi və galəcək döyüslərə həzir olmağı tövsiyə edir. Onun doğma şəhəri yurdun günzünə çevrilib, yağının qabağından "tək dayanıb". Sərdar qəlbində "Salamat qal, ana Təbriz" deyər onuna vidasılar. O bəlikli, çox qohrəmanlar gelib gedib, şənşohrətlər Təbrizin adına yazılıb.

Səttarxan üzəqdan qızılın oxuduğu nağmonu eşidir. Nəğmə onun şəhərin qoşulub. Xalqın har təbəqədən olan niyəməndə ona olan sevgisini hər hansı bir formada göstərməyə çalışır. At belindən düşmən qabağına çıxan qohrəman Xoyn qalasını da alımaq qabiliyətine malikdir. Nəğmələr texminən bu məzmundadır. Nəğmədə Səttarxanın obasını altna alaraq faytona səstə oturmasın, qoşunu Təbrizə yığıb nizama salması şair tərəfindən tərənnüt olunmuşdur.

Yasasın gözəl əncümən!

Har zərba dözər əncümən!

Onun keçdiyi yollarla gül tökürlər, at yalları güləndən görünür. Bu mahaldə bir qadın da var. Hami onu tanır. Gözü yaşı, saçı bir-birinə dolşmış haldə gözir, cöl-biyaban demir, əğlunu axtarır. Şair onu mücahidlərlə qarşılıqlıdır. Ana ondan daq cüssəll, şəhər bigili, sıfəti qomli, gözü qüssəli əğlunu soruşur. Yurmutlu daq boyadı, olaqluna halal süd verib, onu halal cörekələ böyüdüb, indi isə itib:

Viran edəm, viran edəm (1, səh.112).

Onu bəyliyə Səttarın atından düşmən məcərbə edir. Anan daşla təqriməlidir. Gələndən qələbə paltarı, əğlunu axtarır. Şair onu mücahidlərlə qarşılıqlıdır. Ana ondan daq cüssəll, şəhər bigili, sıfəti qomli, gözü qüssəli əğlunu soruşur. Yurmutlu daq boyadı, olaqluna halal süd verib, onu halal cörekələ böyüdüb, indi isə itib:

Viran qalsın bu dünyani,

Mon bircaq oğlum hanı? (1, səh.112).

Onu bəyliyə Səttarın atından düşmən məcərbə edir. Anan daşla təqriməlidir. Gələndən qələbə paltarı, əğlunu axtarır. Şair onu mücahidlərlə qarşılıqlıdır. Ana ondan daq cüssəll, şəhər bigili, sıfəti qomli, gözü qüssəli əğlunu soruşur. Yurmutlu daq boyadı, olaqluna halal süd verib, onu halal cörekələ böyüdüb, indi isə itib:

İki dost - Səttarxan və Bağırxan Miyan yollarından keçir. Qabaqlarında atlı atlı fayton və Bağırxan mücahidlərlə dönbələr odob qaydalarına riayət etmələrini xahiş edir, axı yoldan arvad-uşaq keçir. Sonra Səttarxan dənorək Tehranə təqribən hıylı olmasına tökrələyir. Təntənələrin, teleqrafların aq yalan olmasını bilən Sərdar Təbrizdən, mösrutən niga-randır, vəkillərin ikili iş görə biləcəyini düşünür. Sonra şair şoxxi niga-rançılığını tövsiyə edir:

Nigarandır Təbrizdəki,
Bəsiz qalmış əciməndən
Nigarandır ana yurdum
Bağır, sondən, Səttar, sondən

(1, səh.117)

Şöhrət və milləti qarşılaşdırın sərdar Tehrana getməyi şöhrət, yolu yarımçıq dayandırıb Təbrizə qayıməyi qeyrət kimi qəbul edir. Ancaq Miyana kəndlərinin təntənələrin qarşılıqlı, qurbanlar kosmosı onun fikrini yayır. Yollar boyu salınan forşalar, çalınan toy, qurulan būsat elin qohrəmanına inanmadın iştir. Odlur ki, yenidən "ürəkə səbhət" baş tutur. Anaların namusu, vətən qeyrəti "axıracan get" deyir. Düşüncələri Sərdar çölyiin taqıqladaraq qəmlə mahni oxuyan kor kişi ilə qarşılışır. Kişi insanların vəfəsizliyindən şikayət edir: qızı otaq qabib, oğlu itkin düşüb. Sərdar onuna səbhətə girir, elci oldularını söyləyir, Tehrana gedirlər. Qoca Sərdarın Təbrizdə olduğunu söyləyir: "Sərdar hərə, Tehrən hərə!". Sonra davam edir: "Mənən gözüm kordur. Sərdən ki, gözü vərdir". Sərdən özünü tamidir. Qoca təsəssülfə bildirir ki, sonin sərdarlıq mənə bəlli oldu, egor son sərdar olısaydın, öz yolu qaytmazıdn. Sərdar onu başa düşür və gülərən kişiyyətini qeyrət. Qoca mücahidlərin verdiyi pulu da götürür. Düşüncələri sərdar mübarizə səndöründən çıxdığını peşmədir. Zəncanda yənə toy-bayramla qarsılıqlı. Şeyx-məmməndən onu Tehrana sefərindən çıxınmaya çalışır. Deyir ki, Tehranda itki-tiriklərdə, dost-düşmən bir-birinə qarışır. Ehtiyatlı ol, Azərbaycan səngərlər mücahididir. Təbriz Sərdərsiz qala bilməz.

Biz gəlmisi vəkil kimi

O səhərdən salınma!

Tehrən böyük ajadhadır,

Çekir sən öz kamına.

Səttarxan Tehrəndən gələcək xətərdən xəberi olduğunu bildirir. Onu da qeyd edir ki, başqa yolum yoxdur, qalxdığım zirvədən yənə bilmərəm, Tehrəndən qorxmam, mən vətənə qurban oğluym. Mösrutə alovları Tehrəni alıb azad etməso, Təbriz azad olmayıcayaq.

Şeyxlər sərdarın səbhətini bir qədər üzərindən sərən səfərlərin ayrı, Azərbaycanın ayı millət olduğunu diqqət qatdırır. Sonra da ümumi mübarizə də birləşin vətənliyini toxunur və vaxt geləndə Tehrən ayı, Təbriz ayı fikrində dayanır. Farsları da, Azərbaycan da düşməni birləşdir. Qacarlarla xəcərlər ölkədən qovulmalıdır. Qorxusun olmayan, səs-səbhəti usyan güclüdən yoldaşdır. Şeyxin axırıcı fikirləri Səttara ildirinə emzini var, arzuları haqq yoldaşdır, sabah ondan yeni Səttarxan olacaq. Şeyxin axırıcı fikirləri Səttara umid verir:

Son qoyulsun avəl gərək

Qan-qan deyən bə dövranı.

Sonra böyük meclislərə

Nümayəndo gərek getsin,

Azərbaycan Məsrutədən

Muxtariyət teləb etsin.

Səhrəb Tahir Səttarxanın, Bağırxanın inqilabi Demokratik Hərəkət gedən yolda apardığı ağır mübarizənin, xalqın mösrutətə dəstəyini, xalqın qohrəmanı arasındaki münasibətləri tarixi faktlar asasında poetik ləhənlərdə eks etdirmişdir. Üstündən uzun zaman keçiməsine baxımayaraq, hələ də Səttarxan Tehrənə getməliydi. Səttarxanın qarşılıqlılığı səhəsində dəha qabarıq şökildə vərə bilməyəcəklər.

(Davamı 15-ci səhifədə)

(Əvvəli 11-ci səhifədə)

Getdi-ölümə doğru yol aldı, getməsəydi qüruru, sərdar sözü, qalxdığı zirvə təhlükə altında olacaqdı. Bu inqilabdan digər inqilablar doğdu, müəyyən islahatlar keçirildi, bəzi azadlıqlar əldə edildi.

Ancaq hələ də o taylı - bu taylı azərilərin qulağı səsdədir: nə vaxt ikiyə parçalanmış ürəyimiz birləşəcək, nə vaxt dilimiz azad olacaq? Cənublu soydaşlarımızı dünya qəhrəmanlarından fərqləndirən bir xarakter özəlliyi var; onlar şərəfli bir xalqın ölüm andını daima özləri ilə gəzdirir. Söhrab Tahir 1946-cı il döyüslərində ölmədiyi üçün - öz deyimiylə "vaxtında ölməyin şirin dadını" dadmadığı üçün özünü günahkar sayır. Vətənində adına olan boş qəbir qalıb.

*Tarix, əlimdən tut, Əlindən tutum,
Məni öz vətənim döyüşə səslər!
Azadlıq yolunda, Ey ana yurdum,
Boş qalmış qəbrimi özümə göstər!*

(2, səh.12)

Şair düşüncəlidir: görəsən vətəninin dərdi dünyani yorubmu? Xiffət yolunu yarıda qoyub, ümidi lər qəlbini talayıb, ürəyi özündən bezikib, məntiqi dayanmadan diktə edir. Düşmən başqasının zirehiylə qələbə çalır, xalqına şəşələnir. Düşmənlərin nəşr etdiyi kitablarda "Azərbaycan" kəlməsi eşidilir. 1946-cı ildə Azərbaycan inqilabı qabağında dizlərini qatlayanlar indi torpağımızı tapdayırlar.

Qırx altının güllələri
Qulağında viyidayır.
Küçəmizin daşlarının
Yaraları,
Parçalanmış ürəyimin
Şəhidlərin məzarına
Səpələnmiş paraları
Sızıldayır...

"BİR ÇAY AXIR ARAMIZDAN"

Kim desə ki, Azərilər məhkumdur, məziumdur, yalan deyir. Onlar inqilablar, azadlıqlar görən igid bir xalqdır. Babək, Cavanşir, Koroğlu, Səttar, Xiyabani, Pişəvəri kimi müqəddəs taleli ata-babalarımız var. Tarixin hər fəslində ayağımızın izi qalıb. Düşmən qoy sevinməsin, tarix davam edir, zamanın təkəri etibarsızdır, bir dəfə də onlara tərs düşər. "Atəş bulağı" kitabının müqəddiməsində oxuyuruq: "Şair dostumun şeirləri ilə hər təzə görüş uzun müddət yadda qalır; insan varlığını ehtizaza gətirir, oxucuda mübarizə əzmi yaradır, onu yaşamağa, yaratmağa çağırır... yaradılığının ruhu, qanı olan vətən mövzusunda şeirlər yazanda elə xüsusi çalarlar, elə özünəməxsus bədii vasitələr işlədir ki, oxucu istər-istəməz dərin düşüncələrə dahr... Söhrab Tahir insan ürəyinin ən incə tellərinə toxunmağı bacaran şairdir" (1, səh.6-7).

Ədəbiyyat

1. S.Tahir. "Atəş bulağı". Bakı, 1977.
2. S.Tahir. "Azad qardaşım var". Bakı, 1973.
3. S.Tahir. "Ölümən güclü, həyatdan uca". Bakı, 1981.
4. S.Tahir. "Qızıldan zəncirlər". Bakı, 1965.
5. S.Tahir. "Burdan bir atlı keçdi". Bakı, 1972.



*Sakiba Ələsgərova,
filologiya üzrə fəlsəfə doktoru,
dosent,
Əməkdar müəllim*